

ki, həqiqəti anlasın. Qurani-Kərimdə buyurulan bu ayənin0 **“Həqiqətən, Biz insanı (sonrakı mərhələdə ata-anasının toxumundan ibarət) qarışıq bir nüfəni yaratdıq. Biz onu (dünyada özünü necə aparacağı, hər şeyin xalığı olan Allaha itaət edib-etməyəcəyi) imtahana çəkəcəyik. Biz onu eşidən, görəni yaratdıq.**

” (İnsan, 2) həqiqətini dərk etsin ki, bu dünya evində onu imtahana çəkirlər. Həmçinin bu ayə ev sahibinin insanlara xəbərdarlığıdır. Əzabla qarşılaşanda bilmədim, görmədim, eşitmədim, deməyə heç kimin haqqı yoxdur.

Dünya evi o qədər genişdir ki, onun sonsuzluğuna gedib çıxmaq olmur. Bu evdə o qədər sirlə qapılar var ki, bu haqda biz çox şeyi bilmirik. Sadəcə Quran və hədisi-şəriflərin buyurduğu kimi yaşayan insanın cənnətlik və ya cəhənnəmlik olacağı bizə bildirilib. Bu iki yerə aparan yolları yaxşı tanıyırdıq. Hələ ki, seçim bizdədir. Cəhənnəm üçün fərq etməz, atəş hər şeyi yandırır. Cənnət isə müsəlman olaraq şərəf və ləyaqətlərini qoruyan insanları səbrsizliklə gözləyir. Çünki ora girən insanlar əzəli və əbədi ev sahibi olan Rəhmanın ən gözəl bəndələridir.